



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№12 (106) | 3 aprel 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Bakıda misli görünməmiş inkişaf baş verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematografçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib. Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırladı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq ulu öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd edib. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibət-


lərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurlu inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Rusiya Kinematografçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə mədəniyyətin, o cümlədən kinematografiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib. Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematografiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin Azərbaycana rəsmi səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev deyib: "Zati-aliləri, hörmətli qonaqlar. Sizi Azərbaycan da səmimi salamlayıram. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkəmizin bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan



da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasında qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır. Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Şadım ki, Sizin Ticarət Palatamızın xaricə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarım ki, Sizin

ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq. Bir daha Sizi salamlayıram və Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram". Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum deyib: "Çox təşəkkür edirəm. Biz səmimi qarşılandıq. Əlaqələrimizi daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu gözəl ölkədə olmaqdan çox şadıq. Bu, ölkənizi görmək üçün yaxşı imkandır. Bizim bir-birimizdən öyrənməyimiz şeylər var". Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münasibəti, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olub. Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların,

Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fəvqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fəvqəladə hallar naziri Kəmaləddin Heydərrov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqas imzalayıblar. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzalayıblar.

Səfirin fəaliyyəti yüksək qiymətləndirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfir Amangeldi Jumabayev qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək

şəraitə görə Azərbaycan hökumətinə və şəxssən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Amangeldi Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bakı Ağ Şəhər bulvarı yüksək zövqlə inşa edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Bakı Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verilib. Bakı Ağ Şəhər bulvarı Prezident İlham Əliyevin tapşırığı ilə əvvəllər paytaxtın "Qara şəhər" kimi tanındığı və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində ən müasir standartlara uyğun şəkildə salınır. 2013-cü ilin mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq "Bakı Ağ Şə-



hər" layihəsini tamamlamaqla paytaxtımızın simasını daha da gözəlləşdirəcək. Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanı, vaxtaşırı tikinti meydançalarını gəzir, layihənin yüksək zövqlə icra olunmasına şəxsən nəzarət edir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində olacaq, müasir iaşə və xid-

mət obyektləri yaradılacaq. Burada dənizkənarı piyada yolları çəkiləcək, xüsusi yaşıllıq zonaları yaradılacaq, müxtəlif sahilbərkitmə işləri həyata keçiriləcək. Həmçinin bulvarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyada keçidləri də inşa ediləcək. Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gözəlləşdirilməli yerlərinə yeni bir ünvan da artıracaq. Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşlıqla daha da cazibədar edəcək. Dövlətimizin başçısı yeni bulvarın müxtəlif yerlərində aparılan inşaat işlərinin gedişi ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib.

• TƏDBİR

3



Azərbaycan həqiqətləri dünyaya çatdırılır

• GÜNDƏM

4



I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda Qarargah yaradılıb

• SOYQIRIMI

5



31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

• "BAKI-2015"

6



Bakı dünyanın idman mərkəzinə çevrilir

Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistem sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğrulduqca hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

Son 12 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir.

Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Prezident İlham Əliyevlə görüşüb söhbətləşən siyasi və dövlət xadimlərinin hamısı onun iti zəka, dərin təfəkkür, yüksək mədəniyyət sahibi olduğunu etiraf edirlər.

Bütün beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyev dövlət sükani arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev siyasəti kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, "Şahdəniz" qazının Avropanın enerji təchizatındakı rolunun yüksəlməsinə, Azərbaycanın Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın

sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədersiz sevgisi ilə! Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməyə, yüksək nəticəyə çatma bilməz!

Müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyin qorunub saxlanması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü və 2005-ci illərin postseçki mərhələsi nihilist, radikal və ziddiyətli siyasiləşmə ilə müşayiət olunsada da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən anarxiya və xaos mühitinə yuvarlanmasına yol verməmişdir. Sonrakı illərdə də dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, müstəqilliyin möhkəmləndirilməsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Eyni zamanda, cənab İlham Əliyev səlahiyyətə başladıqı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə çalışmışdır.

Bir lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Onun prezidentliyi dövründə Azərbaycan xalqı bu mənəvi və mərdlik keyfiyyətinin dəfələrlə şahidi olmuşdur. Və bu gün Azərbaycan xalqı əmindir: onun Prezidenti vəd verib, sözsüz yerinə yetirəcəkdir. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqlidir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik" – vədini də cənab İlham Əliyev şəərəflə yerinə yetirməkdədir. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sırası vətəndaşlarla görüşüb, onlarla səmimi söhbətlərərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edib. Cənab İlham Əliyevin xarakterinə sadə və səmimi, praktik siyasətçi olması onun sırası vətəndaşlarla təmaslarında bir daha üzə çıxıb. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə



hər kəsə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə də nail olub. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırır, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaradır. Ulu öndər Heydər Əliyevin həyata keçirmiş arzuların praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqli şəkildə gəlir.

Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Cənab Prezidentin son illərdə imzaladığı sərəncamlarla mütəmadi şəkildə, bəzən ildə bir neçə dəfə minimum əməkhaqları, pensiyalar, müavinətlər, təqaüdlər, qaçqın, məcburi köçkün və şəhid ailələrinə yardımların miqdarı artırılmış, yoxsulluğun sayı kəskin şəkildə aşağı düşmüşdür.

İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəblər və xəstəxanalar, sosial obyektlər tikilib, yollar çəkilir, körpülər salınır, park və xiyabanalarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son bir-iki ildə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişmişdir. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmicili illə

nümü haqqında" sərəncamında müstəqilliyin möhtəşəm uğurları sırasında Azərbaycanın son illərdəki dinamik inkişafına da xüsusi yer ayrılıb: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın əhəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ildə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşdır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qobələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strategiyalı layihələr gerçəkləşdirilir".

Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra tələpəli məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sis-

teminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktıdır. Etiraf etməliyəm ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik, respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Dövlətin müstəqilliyinin şərtləri çoxdur. Onlardan ikisi xüsusilə vacibdir. Bir xalqın təbii sərvətlərinin sahibi və sərəncamçısı olmasıdır. Bu məsələdə heç bir problemimiz yoxdur. Dövlət başçısı Azərbaycanın milli maraqlarına və iqtisadi mənafeyinə cavab verən müqavilələri seçib imzalayır. İkinci şərt isə dövlətin müstəqil xarici siyasət yürütməsidir. Tarazlaşdırılmış və balanslaşdırılmış siyasət yerdən cənab İlham Əliyev üçün Azərbaycan dövləti maraqları hər şeydən ucaqdır! Dövlət başçısı daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli

mənafələrinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəqil siyasətin xüsusi vurğulanmasıdır. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşdırılmasına cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" programlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğuna təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.

Ümumilikdə, dövlət başçısının 2003-2014-ci illərdəki daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafə və maraqları hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən məmərəli istifadəsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq siyasəti nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mü-

hüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə bütün tərəfdaşları çəkilir. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özünü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə bütün milli dövlət səlahiyyətlərinə və suverenliklərinə sahib olan bir ölkədir. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlinə, heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın işitirəki və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində gücnə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyevin fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. "Əsl siyasət konkret, əməli iş görməkdir ibarətdir", – deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnəsiz xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin marağı və mənafeyini uca tutur. Ölkə vətəndaşları ürəkdan inanır ki, Azərbaycanın hörtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşdakı illərdə də inamla davam etdiriləcəkdir.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

→ Heydər Əliyev Fondu

Soyqırımları ilə bağlı sərgi

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi martın 30-da Xocalı soyqırımının 23-cü ildönümü və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Heydər Əliyev Fondunun təqdim etdiyi fotosəkillərdən və kitablardan ibarət sərgi təşkil edib.

Səfirliyin binasında təşkil olunmuş sərgidə mart hadisələri, Xocalı faciəsinin tarixi və ağır nəticələri haqqda məlumat verilib, qonaqlara bu faciələrin əks olunduğu broşürlər paylandı. Tədbirdə çıxış edən səfir Elxan Poluxov hər iki soyqırımı barədə qonaqlara məlumat verib, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmadığını bildirib, münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırıb. O, Heydər Əliyev

Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər barədə söhbət açdı. Məhz bu səhifələrin nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Səfir vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti mövqedə dayan-

malıdır. Tədbirdə rəsmi şəxslər, iş adamları, diplomat-



lar, həmyerlilərimiz və KİV nümayəndələri iştirak ediblər.

“Tarixin soyqırımı”

MƏİL AĞAXANOV

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatı və Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüünə həsr olunmuş “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilmişdir.

YAP Binəqədi rayon təşkilatının inzibati binasının akt zalında keçirilən mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, Dünya Azərbaycanlıları Konqresinin Yaxın Şərq üzrə sədri Aleks Şapiro-Suliman, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Gökşel Gülbey, BDM-in Tataristan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, habelə ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə azərbaycanlıların soyqırımını əks etdirən fotosərgiyə baxış keçirilmiş, faciəli hadisələrdən bəhs edən videoçarx nümayiş olunmuş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Ramiz Göyüşov tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən soyqırımları aqıllardan söz açmışdır: “Son iki yüzillik tarixdə xalqımızın başına çox ağır

faciələr gətirilmişdir. 1828-ci ilin “Türkmənçay” müqaviləsi, 1905-1907 və 1918-1920-ci illərin soyqırımları, 1947-1950-ci illərin kütləvi köçürmələri, nəhayət, 1990-cı ilin 20 yanvar faciəsi və 1992-ci ilin Xocalı soyqırımı bunların yalnız bir qismidir. Təəssüflər olsun ki, qırmızı imperiyanın tərkibində olduğumuz 70 il ərzində tariximizi biza unudurmağa çalışdılar. O dövrkü ziyahlarımız, alimlə-



rimiz gənclərimizə həmin tarixi əxz etdirə bilmədiklər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tarix yenidən öyrənilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və terror aktlarına hüquqi-siyasi qiymət verilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan siyasətin nəticəsi olaraq, biz soyqırımı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində həyata keçirdiyi layihələr mühüm əhəmiyyətə malikdir.”



Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu cür tədbirlərin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə keçirilməsini təqdir etmişdir: “Prezident İlham Əliyev 2006-cı ildə Antalyada keçirilən konfransda böyük cəsarət göstərərək bəyanat verdi ki, türk dünyası öz hüquqlarını qorumaq üçün müdafiə mövqeyindən hücum mövqeyinə keçməlidir. Prezident bununla, eyni zamanda, gələcək istiqaməti müəyyənləşdirdi. QHT-lər ötən müddətdə bu sahədə müəyyən layihələr həyata keçiriblər. Məsələn, Xocalı soyqırımının tanıtmaq üçün QHT-lər 2006-cı ildə “1 milyon imza – 1 tələb” kampaniyasına start verdilər. Lakin bu cür tədbirlər mütəmadi xarakter almalıdır. Əgər biz 31 mart və Xocalı soyqırımının dünyada qəbul olunmasını, tanıtılmasını istəyiriksə, daha geniş miqyasda, daha ardıcıl fəaliyyət göstərməliyik”.

BDM-nin sədri İsmayıl Ağayev bildirmişdir ki, azərbaycanlıların soyqırımını ümummilli məsələdir: “BDM bu məsələlərdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və xalqımıza xidmətini əsirgəmir. Təşkilat Azərbaycandan kənarda – Şərqi Avropa ölkələrində, Avropada, Rusiyada



və Orta Asiya dövlətlərində fəaliyyətini gücləndirib. Əsas məqsədimiz həmin ölkələrdə fəaliyyət göstərən yerli diaspor təşkilatları ilə birgə Azərbaycan həqiqətlərini diqqətə çatdırmaqdır. Dövlət və QHT, gənclər bu məsələdə bir yerdə olmalıdırlar”.



Dünya Azərbaycanlıları Konqresinin Yaxın Şərq üzrə sədri Aleks Şapiro-Suliman demişdir ki, 31 mart və Xocalı

soyqırımları azərbaycanlıların başlarına gətirilən dəhşətli faciədir. Quba məzarlığında gördüyü ağır mənzərəni unutmamağın çətin olduğunu bildiren Suliman hələ də özünə gələ bilmədiyini demişdir: “Biz 2008-ci ildə Quba soyqırımı məzarlığında gördük-lərimizlə bağlı Yaxın Şərqdə tədbirlər keçirdik. Vətəndaşlara soyqırımı barədə ətraflı məlumatlar verildi, sərgilər təşkil olundu. Düşünürəm ki, belə tədbirlərin sayını daha da artırmaq lazımdır”.



Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev son illər erməni soyqırımının tanıtılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir: “Təbliğatımız güclü, inandırıcı olmalı, müasir fakt-

larla əsaslandırılmalıdır. Biz bu hadisələrlə bağlı sənədi, bədii filmlər yaratmalıyıq”.



Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında müxtəlif dövrlərdə Azərbaycan tarixinin saxtalaşdırılmağa məruz qaldığını bildirmişdir: “Tariximizi başqaları yazdığı üçün qeyri-obyektiv faktlar və dünyaya təqdim olunan səhv məlumatlar nəticədə bizə böyük əzab-əziyyətlər verib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, istərsə də zaman-zaman başımıza gətirilən digər faciəvi hadisələr öz hüquqi və siyasi qiymətini aldı”. A.Əliyeva bildirmişdir ki, bu gün Prezident İlham Əli-

yevin rəhbərliyi altında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülür: “Son illər cənab Prezident, məzmunundan asılı olmayaraq, bütün tədbirlərdə son nitqini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə yekunlaşdırır. “Erməni əsgərinin Ağdamda nə işi var ki o öldürülsün” – deyən dövlət başçısı öz çıxışında gənclərə yaxşı bir istiqamət vermisi oldu”.



ASİMDER-in sədri Gökşel Gülbey, BDM Tataristan nümayəndəliyinin rəhbəri



Natiq Bədəlov və digər iştirakçılar çıxışlarında Azərbaycan həqiqətlərini, eləcə də ermənilərin dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etmişlər, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıqlar.

Torpaq, əgər uğrunda ölən varsa – Vətəndir!

MƏİL AĞAXANOV

Azərbaycan ərazilərinin erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirəsi daim ehtiramla yad olunur. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan belə fədakar həmyerlilərimizdən birinin – şəhid Milli Qəhrəman Fərhad Hübətovun anım günü ilə əlaqədar aprelin 1-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə onun büstü önündə mərasim keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Milli Qəhrəmanın M.Ə.Rəsulzadə qəbəsində yerləşən abidəsi önünə tər güll-çiçək dəstələri düzmüşlər. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himnimiz səsləndirilmişdir.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rayon şöbəsinin sədri Telman Hətəmov giriş nitqi ilə çıxış edərək azərbaycanlı döyüşçülərin Qarabağ müharibəsindəki fədakarlıqlarından söz açmışdır: “Ermənilərin Azərbaycana qarşı elan olunmuş müharibəyə başladığı gündən xalqımızın qeyrətli oğulları silaha sarılaraq Vətənimizin, doğma torpaqlarımızın müdafiəsinə qalxdılar. Həmin qəhrəman oğullardan biri də Fərhad Hübətov idi. Torpaq, Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın xatirələri heç vaxt yaddaşlardan silinmir. Nə qədər Azərbaycan xalqı, dövləti var – şəhidlə-



rimiz bizim sıralarımızda, qəlbimizdədir. Allahdan şəhidlərimizin, Milli qəhrəmanlarımızın ailə üzvlərinə, yaxınlarına səbr və canlarını fəda etmiş igid oğullarımıza rəhmət diləyirəm”.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə F.Hübətovun şəərəfli ömrü yolundan danışmış, xatırlatmışdır ki, o, 1992-ci ilin martında Şuşa, Kosalar və Xankəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, həmin ayın 29-da Xocalının Kosalar kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş və Bakıda – Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Fərhad Hübətova ölümündən sonra “Azərbaycanın Milli

Qəhrəmanı” adı verilmişdir. Binəqədi rayonunda şəhidin adına park salınmış və büstü qoyulmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında şəhidin ailəsinə rayon rəhbərliyinin başsağlığını çatdırmış, Vətənin azadlığı uğrunda canını fəda etmiş insanların əziz xatirəsinin xalqımızın yaddaşında ədəbi yaşayacağına əminliyini ifadə etmişdir: “Milli qəhrəmanlarımız ölməzliyən, əbədiyyətin simvolidir. Onlar ən ağır, ən çətin, ən qaynar döyüş nöqtələrində düşmənlə qarşı-mətanətlə vuruşublar. Biz Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş qəhrəmanlarımızı həmişə fəxrle xatırlayırıq. Hər qəhrəman və qəhrəmanlıq hadisələri fərdidir, lakin onların hər birini böyük

ruh yüksəkliyi, ədalətə cəhd, Vətənə məhəbbət duyğusu birləşdirir. Əgər belə yüksək keyfiyyətlər insanda varsa, sınaq məqamlarında özünü mütləq göstərir. Fərhad Hübətovun ömrü yolu və qəhrəmanlığı müstəqil Azərbaycan gənclərinə nümunə olmalıdır. Onlar da Vətəni və xalqı həmin qəhrəmanlarımız kimi sevməlidirlər. Keçmişimizin qəhrəmanlıq səhifələri gənc nəslin ruhlandırıcı ən mühüm amildir”.

Milli Qəhrəmanın anası Salatın Hübətova ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Sonra 299 sayılı məktəbliseyin şagirdlərinin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

Enerjiyə qənaəti təşviq edən kampaniya

YAP Binəqədi rayon təşkilatı aksiyada fəallığı ilə seçildi

Bakıda “Yer saati 2015” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilib. İDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə baş tutan tədbir 200-dən çox gənc qatılıb. Tədbir zamanı iştirakçılar şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının söndürülməsini müşahidə etməklə yanaşı, simvolik şamların yandırılması prosesində və veloped yürüşündə iştirak ediblər.

Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin tərəfdaşlığın inkişafı və ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova jurnalistlərə açıqlamasında bildirdi ki, hər il bu global aksiyada iştirak edən ölkələrin sayı artır. “Əgər 2014-cü ildə “Yer saa-

ti”nda 156 ölkədən nümayəndələr iştirak edərsə, bu il aksiyaya daha 16 ölkənin sakini də qoşulub. Bu il aksiyaya zamanı müxtəlif ölkələrdə yerli vaxtla 20.30-da 1220 binanın, o cümlədən UNESCO-nun bəşəriyyətinin maddi irsi siyahısına daxil etdiyi 40 abidə üzərində işıqlar 1 saat söndürüldü”.

Qeyd edək ki, ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə başlanmış “Yer saati” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinə yaradacağı təhdidlərə yönəltməkdir. Hər il keçirilən “Yer saati” kampaniyası zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür. Bu rəsmi hərəkətlə aksiyaya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər. Bu il keçirilmiş kampaniyaya çərçivəsində dünyanın müxtəlif yerlərində

yaşayan bir milyardan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün bir araya gəlib.

Beynəlxalq “Yer saati” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru olan İDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saati” kampaniyasında fəal iştirakına görə Heydər Əliyev Mərkəzinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğuna, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatına, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, “Alov qüllələri” hotelinə, “JW Marriott Abs-heron Baku” hotelinə, “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə öz minnətdarlığını bildirdi.



Məktəblərdə peşəyönümlü seminarlar keçiriləcək



ESMİRA

Binəqədi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 1-də tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi "Məşğulluq haqqında" Qanunun 17-ci maddəsinə müvafiq olaraq məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrinin (işəgötürənlərin) məlumat və hesabatlarının Məşğulluq Mərkəzinə vaxtında təqdim olunması ilə bağlı işlərin təkmilləşdirilməsi olmuşdur. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Məşğulluq Kömək Göstərən Yerli Əlaqələndirmə Komitəsinin sədri Vüsar İsmayilov, Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Mərkəzinin direktoru Məhəmməd Hacıyev, RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Enur Məmmədov, məktəb və uşaq bağçalarının məsul şəxsləri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Vüsar İsmayilov bildirmişdir ki, respublikamızda digər sahələrlə yanaşı, məşğulluq xidmətinin inkişafı istiqamətində silsilə tədbir və layihələr həyata keçirilir. O, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən müəssisə

və təşkilatların məşğulluğunun təmin edilməsi istiqamətində müvafiq məlumat və hesabatların qanunvericiliyə uyğun olaraq vaxtılı-vaxtılı Məşğulluq Mərkəzinə təqdim edilməsi, bununla əlaqədar məlumatlandırma işinin aparılması ilə bağlı 29 yanvar 2015-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında keçirilən Şura iclasında müvafiq qərarın qəbul edildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Vüsar İsmayilov işəgötürənlərə qanunun tələblərinə düzgün əməl edilməsinin vacibliyini çatdırmışdır.

Sonra çıxış edən Məhəmməd Hacıyev işəgötürənlərin Məşğulluq Mərkəzinə təqdim edəcəyi hesabat formalarını barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, hesabat və məlumatları təqdim etməyən işəgötürənlərə qarşı müvafiq inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəticədə çıxışında mərkəzin fəaliyyətinin əsasını işaxtaran və işsiz vətəndaşların qeydiyyatının aparılması, ixtisas və peşəsi olmayan işaxtaranların peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsi istiqamətində müvafiq tədbirlərin təşkil olunduğunu bildirmişdir. Direktor çıxışının sonunda demişdir ki, orta məktəblərdə şagirdlərin peşə maraqlarına, qabiliyyətlərinə, fiziki imkanlarına, cəmiyyətinin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların düzgün peşə seçiminə köməklik göstərilməsi məq-

sədilə orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Peşəyönümlü", "Peşələrin təsnifatı", "Peşə maraqları və meylləri" mövzusunda seminar və məşğələlər keçiriləcək.

Tədbirin sonunda Vüsar İsmayilov Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitin yığılması üçün ictimai fəallığın artırılmasının vacibliyinə diqqətli cəlb etdi və bu işdə pədaqoji kollektivlərin təbliğat işini gücləndirmələrini tövsiyə etdi.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericilikdə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır. Fondun əsasnaməsinə əsasən, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmullatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modelləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktör-parklarında, iri sənaye müəssisələrində, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbiçilərin sosial və məişət problemlərinin həllinə yönəldilir.

I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda Qərargah yaradılıb

MAIL AĞAXANOV

Bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalıb. Dövlətimiz bu möhtəşəm beynəlxalq idman tədbirinə ciddi hazırlaşır. Yarışları yüksək səviyyədə keçirmək üçün görülən işlər yekunlaşmaqdadır. Artıq idman qurğularının əksəriyyətinin inşası başa çatıb, yaxud son təmmələmə işləri aparılır.

Avropa Oyunlarının keçirilməyi tarix yaxınlaşdıqca ölkəmizin bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında bu mühüm hadisənin həyəcanı artır.

I Avropa Oyunlarına hazırlıqla əlaqədar aprelin 2-də Binəqədi rayonunda iclas keçirilib. İclasda rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavin Aygün Əliyeva, Aparatın şöbə müdirləri, idarə, müəssisə, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak etmişlər.

İclasda sədrlik edən İlqar Süleymanov bildirdi: "Bu yarışlarda 49 ölkədən 6 min idmançı, 10 mindən çox qonağın ölkəmizə gəlməsi gözlənilir. Yerli hakimiyyət orqanlarının



qarşısında Oyunların iştirakçılara və turistlərə ölkəmizdə gedən dinamik inkişafı, Bakı şəhərinin günü-gündən abadlaşdırılması prosesini və aparılan islahatları layiqli şəkildə təqdim etmək kimi mühüm vəzifə durur. Sadalanan bütün bu işlərin hamısı şəhərimizin təmizliyindən başlayır. I Avropa Oyunlarına hazırlıq işləri respublikamızda Binəqədi rayonundan başlayıb. 2014-cü ilin iyul ayının 1-dən etibarən "Təmiz Binəqədi" sosial layihəsinə start verilib. Həmin layihə başladığı gündən etibarən bir çox sosial tədbirlər həyata keçirilib, məarifləndirici işlər aparılıb, treninqlər təşkil

edilib, vətəndaşlar arasında təbliğat işləri görüldü, təmizliyin qorunması, saxlanması ilə bağlı vətəndaşlara bukletlər paylanılıb. İcra hakimiyyəti başçısının müvafiq olaraq bu məsələyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bir çox məsələlər operativ həll olunub.

Avropa Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac var. Buna görə də I Avropa Oyunlarına hazırlıq üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244

və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqədar rayonda qərargah yaradılıb.

YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti olacaq, işlərin koordinasiyası təmin ediləcəkdir.

I Avropa Oyunlarının təbliğ olunması ilə bağlı yerlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayon ərazisində filşmobların təşkil, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlərin təşkilinə nəzərdə tutulub.

"Təmiz Binəqədi" layihəsinin sosial əhəmiyyəti gündən-günə artır

Avropa Oyunlarına hazırlıq məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və ötən il iyul ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində rayonda davamlı olaraq bir sıra tədbirlər həyata keçirilmişdir və bu işlər hazırda da davam etdirilir. Ötən müddətdə rayonun ayrı-ayrı yaşayış massivlərində, mikrorayonlarda və qəsəbələrdə həyata keçirilən abadlıq işlərinin miqyası daha da genişlənməmişdir.

Köhnə, baxımsız məhəllələrin görkəmi tanınmaz dərəcədə dəyişmiş, insanlarda razılıq doğuran istirahət guşələri yaradılmış, yaşlılar salınmışdır. Məhəllələrdəki yaşayış binalarının fasadları yenilənmiş, giriş qapıları kodlaşdırılmışdır. Həyətlərdə istirahət köşkləri, oturmaqcaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, rayon ərazisində ondan yuxarı abad məhəllə salınmışdır.

"Bakı-2015" Avropa Oyunlarına az vaxt qalıb. Ölkəmiz bu möhtəşəm idman tədbirinə hazırlıq işlərini başa çatdırmaq üzrədir. Möhtəşəm oyunlarda qitənin 49 ölkəsinin 6000-dən çox idmançısı öz gücünü sınaqcaq. İdmançıların və turistlərin yerləşdirilməsi üçün ən müasir tələblərə cavab verən hotellər inşa olunub. Olimpiya kəndi bütün tələblərə cavab verəcək səviyyədədir. 68 min tamaşaçı tutumu olan Olimpiya stadionu tamaşaçıları qəbul etməyə hazırdır. Bir sözlə, Bakı Avropa Oyunlarına tam hazırdır.

Avropa Oyunları zamanı paytaxtımıza minlərlə turist təşrif buyuracaq. Ayrı-ayrı ölkələri təmsil edən bu insanlar ölkəmizin tarixi, mədəniyyət, gözəllik-görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Şübhəsiz, xarici qonaqların ölkəmizdə xoş təəssürlə ayrılması vacib şərtlərdən biridir. Yəni onlar şəhərimizin gözəlliyi ilə yanaşı, onun təmizliyinə, səliqə-sahmənnəyə də şahidlik



etməlidirlər. Bu baxımdan, hazırda paytaxtımızın hər bir yerində, xüsusilə Avropa Oyunlarının keçirilməyi azenaların yerləşdiyi ərazilərdə təmizlik işləri xüsusi diqqətdə saxlanılır. "Təmiz Binəqədi" layihəsi də məhz bu məqsədlə həyata keçirilir.

Əhalinin layihəyə cəlb olunması məqsədilə həyata keçirilən stimullaşdırıcı işlər öz bəhrəsini verir. Layihə çərçivəsində "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz fərdi ev" kimi müsabiqələrdə idarə və müəssisələr, ayrı-ayrı sakinlər kütləvi surətdə iştirak ediblər. Ötən müddət ərzində ticarət və məişət obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində "Təmiz Binəqədi" layihəsi ilə bağlı mütəmadi görüşlər keçirilib. Bütün bunlar rayonun təmiz saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Ekoloji vəziyyətin normalaşdırılması məqsədilə də layihədə öz əksini tapıb, rayon ərazisində yaşllaşdırma işləri aparılıb, ağaclar əkilib.

Artıq "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinin 9 ayı arxada qalıb. Bu müddət ərzində rayon ərazisində lazımi qədər iş görüldü və bu işlər davam etdirilir. Rayonda hər həftənin şənbə və bazar günləri təşkil olunan iməcilliklər də "Təmiz Binəqədi" layihəsinə ciddi dəstəkdir. Bu cür aksiyalarda Binəqədi sakinlərinin fəal iştirakı onların layihəyə isti

münasibətindən irəli gəlir. Sakinlər bu işlərdə əllərindən gələni əsirgəmir, rayonun təmizliyini öz bəhrəsini xidmət göstərirlər.

Yaşayış massivlərində genişmiqyaslı abadlıq işləri bu gün də davam etdirilir. 6-cı mikrorayonda həyata keçirilən kompleks quruculuq işləri xüsusi diqqət çəkir. Konkret olaraq, 9-cu mikrorayonda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi tədbirləri uğurla davam etdirilir. Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər sakinlərin razılığına səbəb olur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumrespublika yaşllaşdırma marafonu" çərçivəsində Binəqədi rayonunda ağacəkmə və yaşllaşdırma aksiyaları ekoloji tarazlığın qorunmasında sanballı rol oynayır. Aksiyalar zamanı ərazidə biomüxtəlifliyin artırılması və floranın zənginləşdirilməsi məqsədilə yerli iqlimə uyğun ağaclar əkilib, onların suvarılması və becərilməsində agrotexniki qaydalara əməl olunub. Layihə yaşlılıq zolaqların genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

"Təmiz Binəqədi" sosial

layihəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə yeni nəfəs vermişdir desək, yanılmırıq. Böyük ictimai dəstək qazanmış layihə çərçivəsində rayon ərazisində abadlıq işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, ictimai zonaların salınması, habelə rayonun müxtəlif ərazilərində uzun illərdən bəri əhalini narahat edən məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir. 2014-cü ildə rayon ərazisində inşasına başlanılmış yeni məscidin tikintisi uğurla başa çatdırılmış, Qafqazın ən böyük tikililərindən olan dini mərkəzin açılışında ölkə başçısı cənab İlham Əliyev və tanınmış din xadimləri iştirak etmişlər. Bu möhtəşəm tikili ilə əlaqədar ətrafdakı mövcud yaşayış binaları və məhəllələr də abadlaşdırılmışdır. Aparılan işlər çərçivəsində ərazidəki binaların fasadları müasir memarlıq üslubunda üzlənmə, həyətlər yaşllaşdırılması, yolları yeni asfalt örtüyü çəkilmişdir. Ölkə Prezidentinin tapşırığı və tövsiyələrinə əsasən, məscid kompleksinə gediş-gəlişin rahatlığını təmin etmək məqsədilə - Svetlana Məmmədova küçəsindən "Zeytuluc" ərazisinin bir qismi də daxil olmaqla - müasir tələblərə cavab verən ikiistiqamətli yol salınmış, ətraf ərazilərdə yaşllaşdırma işləri həyata keçirilmişdir. Binəqədi rayonunun inkişaf planı çərçivəsində məscid kompleksinə paralel yerləşən Həməzə Babayev küçəsində müasir dekora-siya ilə əhatə olunan nümunəvi məhəllələr salınmışdır. Ərazi-də yerləşən binaların girişləri, pilləkən qəfəsləri təmir olunmuş, mənzillərin pəncərələri yenisi ilə əvəz edilmiş, binaların fasad hissəsi müasir tikinti materialları ilə üzlənməmişdir.

Bütün bunlar "Təmiz Binəqədi" sosial layihəsinin bilavasitə təntənəsini təmin etməklə əhalinin rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli mərhələ olacaqdır.

Abadlıq-quruculuq işləri davam etdirilir



MAIL

Binəqədi rayonunun bir çox yaşayış məntəqələri kimi, Biləcəri qəsəbəsində də abadlıq və quruculuq işləri davam etdirilməkdədir. Son illər qəsəbədəxəli ərazilərdə 8 kilometr yeni kanalizasiya xətti, 7 kilometr yol, 5 kilometr yeni su xətti çəkilib. Hazırda Bakı-Sumqayıt şosesi, döngə1-ünvanında kanalizasiya xətti yenilənir. Dövlət Proqramı çərçivəsində reallaşdırılan layi-

həyə uyğun olaraq, burada diametri 1200 millimetrlik borularla 1000 metr uzunluğunda kanalizasiya xətləri yenidən qurulur.

Qəsəbənin Natəvan küçəsinin mərkəzi hissəsində və avtomobil yolunda da əsaslı təmir işləri aparılır. Küçədə avtomobil yolu 12 metr enində genişləndirilib və piyadalar üçün səkiler yaradılıb. Köhnə bərdürlər yeniləri ilə əvəzlənir. Layihəyə uyğun olaraq 4 kilometr uzunluğunda yolun yeni-

dən təmiri nəzərdə tutulub. Təmir işləri müasir standartlara uyğun aparılır.

Rəşid İsmayilov küçəsindəki yolqrağı zonalarda yerləşən bina və obyektlərin fasadları yenilənir, köhnə hasarlar təmir edilir, binalara və yolun hər iki tərəfi ilə çəkilən divarlarla ağlay üzlük vurulur. Rəşid İsmayilov küçəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində yolların yenidən qurulması və yeni asfalt örtüyünün salınması da nəzərdə tutulub.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Azərbaycan tarixinin ən faciəli səhifəsi

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Ermənilərin Azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilmişdir. Bu istiqamətdə bir sıra dəyərli əsərlər yazılmış və nəticədə XIX əsrin sonu – XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurd, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir.

Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş verməmiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

XIX əsrin əvvəllərində başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra

bölgəni, sözün əsl mənasında, "qan çanağı"na çevirdilər. Ermənilərin "Böyük Ermənistan" xülyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətlillərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı.

Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və yerli xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.

Azərbaycan Prezidenti İlham Əliyev: "Bizim atababa torpağımızın olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq



olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistan qarşı torpaq iddiası irəli sürürük. Halbuki, sürə bilirik. Çünki indiki Ermənistan yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır".

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənərəsini yaratmaq imkanını əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə soyqırımı gününün elan edilməsi Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiyanın müəyyənləşdirilməsinə tə-

kan verdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzlaşdığı mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsədüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev: "Ermənistan-da başa düşməlidirlər ki, biz

artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir. Digər Azərbaycan tərəfi atəş-kəs barədə razılıq əldə olunan kövrək bir dövrdə milli mənafeyinə ziyan gətirəcək hər hansı güzəştə getməyib-sə, indi bizim hər hansı səhv addım atacağımızı gözləmək, sadəcə, cəfəngiyyətdir. In-

di Ermənistan faktiki olaraq xarici dövlətin for-postudur və müstəqil qərar qəbul etmək iqtidarında deyil. Digər tərəfdən də bölgədəki nəhəng enerji və infrastruktur layihələrindən kənarda qalan Ermənistan indi də dünya maliyyə böhranının ağır nəticələrini aradan qaldıra bilmir. Azərbaycan Prezidenti İlham Əliyev: "Əgər xəriltəyə baxsanız, görürsünüz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəriltədə belədir. Amma torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yola gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir".

Azərbaycan xalqının mənaviyyətinə, milli qüruruna və məniyyətinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yəqin ki, son illərdə bir sıra tədbirlər görüldü. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanı bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdiyi kitab və bukletlər, Xocalı soyqırımı

əks etdirən fotosəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin işğalçı və vandalizminə yönəltdi. Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. "Xocalı ədalət" kampaniyası isə Azərbaycan gəncliyinin Azərbaycan həqiqətlərini, münafiqin hollində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımı bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münafiqinin tarixi haqqında istənilən məlumat əldə etmək mümkündür.

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanlı yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

Riyakarlıq üzərində qurulmuş siyasət məhvə məhkumdur

Erməni vandallarının beynəlxalq məhkəmələrin müttəhimlər kürsüsündə oturacaqları gün uzaqda deyil

Son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, mərhumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Onların həyata keçirdiyi və mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində ölkəmizin qərbində yaşayan azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadığı tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlarla üzlə olmuş, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmiş və düşünlülmüş şəkildə dünyanın başqa ölkələrində yaşayan ermənilərin

Əzərbaycan torpaqlarının ən səfəli yerlərində məskunlaşdırılması təmin olunmuşdur. Elə buna görə də ermənilərin türk mənşəli insanlara qarşı apardığı soyqırımı siyasəti dünyada mövcud olan soyqırımı və kütləvi qətl hallarından bir sıra cəhətlərinə görə əsaslı şəkildə fərqlənir. Dünya tarixində mövcud olan soyqırımı hadisələrindən heç biri ermənilərin türk-azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi məhəvətə siyasəti qədər dəhşətli olmamışdır. Tarix boyu bu qədər uzun müddətdə heç bir xalqa, etnik birliyə qarşı davamlı soyqırımı siyasəti aparılmamışdır. Ermənilərin XIX əsrdən başlayan soyqırımı siyasəti XX əsrin sonlarına qədər davam etmiş və bu gün də biz onun ağır nəticələrini yaşamaqdayıq.

Müasir tarixi şərait elə gətirmişdir ki, insanlığa xas olan xüsusiyətləri qoruyub saxlamaq üçün, özünü müdafiə etmək üçün mübariz xüsusiyətlərə malik olmaq zamanın tələbinə çevrilmişdir. Yəni, biz bir tərəfdən özümüzü müdafiə etməli, digər tərəfdən isə sosial-iqtisadi tərəqqidə nümunə olmalıyıq. Bu bizim vətənpərvərliyimizdə, ərazilərimizin yadelli düşmənlərdən qorunmasında, milli keyfiyyətlərimizin gələcək nəsillərə ötürülməsində özünü göstərməlidir.

Son 200 il ərzində öncə çar Rusiyasının, sonra isə keçmiş SSRİ-nin apardığı ermənipərəst siyasət nəticəsində Cənubi Qafqazda demografik vəziyyət kəskin şəkildə dəyişdirilmiş, qara qüvvələrin hədəf nöqtəsinə çevrilən qərbi azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılıb çıxarılmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalmış, öz tarixi torpaqlarından didərgin düşmüşlər.

1905-1907-ci illərdə ermənilərin azərbaycanlıların yaşadığı bütün məntəqələri əhatə edən irimiqyaslı qanlı eməliyyatlara başlaması ilə yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. 1905-1907-ci illərdə azərbaycanlılar üzərində həyata keçirilən kütləvi qırğın 1918-ci il soyqırımının "baş məşqi" hesab edilə bilər. Belə ki, Birinci Dünya müharibəsində Rusiya imperiyasının dağılması ilə yaranan anarxiyadan istifadə edən ermənilər azərbaycanlılara qarşı forma və miqyasına görə daha böyük soyqırımı həyata keçirdilər. Bakı, Şamaxı, Quba, bütövlükdə Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycan digər bölgələrində törədilən soyqırımları nəticəsində 100 mindən artıq Azərbaycan türkləri qətlə yetirilmiş, böyük sarsıntılar nəticəsində salamat qalanlara isə külli miqdarda maddi ziyan vurulmuşdur. Şübhəsiz ki, itki və tələfatlar hesablanaraq həmin təminatın ödənilməsi üçün günahkar tərəfə qarşı

bir həqiqi silah olaraq işlədilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bütün sosial və iqtisadi sanksiyalar əsaslandırılmalı və tutarlı bir vasitə kimi ondan istifadə edilməlidir.

1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzlaşdı. Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alan Azərbaycan tərəfi ermənilərin ərazi iddialarına son qoyması və azərbaycanlılara qarşı silahlı hücumlarını dayandırması şərtləri daxilində 1918-ci ildə İrəvan şəhərinin paytaxt olaraq ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da tarixi Azərbaycan torpaqlarında mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Bütün bunlara baxmayaraq, erməni tərəfi və maraqlı olan dövlətlər öz iyrənc ərazi iddialarından əl çəkməyərək azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması prosesinin davam etdirilməsinə güclü dəstək verməklə yanaşı, onun daha da gücləndirilməsinə rəvac verən yeni-yeni mürtəce sənədlərin hazırlanmasına kömək etdilər.

Sovet hakimiyyəti qurulduqdan sonra İranla həmsərhəd olmağa can atan ermənilər silahlı təcavüz nəticəsində Zəngəzur mahalını işğal etdilər və mərkəzdəki havadarlarının köməyi ilə 1923-cü ildə Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağda heç bir sosial-iqtisadi və coğrafi əsasları olmayan Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmağa nail oldular. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında cəmi 9 min kvadratkilometr ərazidə yaranan erməni dövləti sovet hakimiyyəti illərində öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirərək 29,7 min kvadratkilometrə çatdırdı. Lakin ermə-



nənilərin istəkləri bununla da bitmədi.

İkinci Dünya müharibəsindən sonra da SSRİ rəhbərliyi səviyyəsində Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti davam etdirildi. Belə ki, Ermənistan SSR-ə xaricdən gətiriləcək ermənilərin yerləşdirilməsi məqsədilə İ.V.Stalinin imzaladığı "Kolkoxçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr tarixli 4083 sayılı və SSRİ Nazirlər Sovetinin "Kolkoxçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli 754 sayılı qərarlarına əsasən 150 mindən çox azərbaycanlı deportasiya olundu. Bu isə bünövrəsi hələ XIX əsrin əvvəllərində qoyulmuş və vahid sənəri əsasında həyata keçirilən "köçürmə siyasəti"nin məntiqi davamı idi.

Daha sonra 1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı deportasiya edildi. Sonuncu etnik təmiz-

ləmə "dövr"ündə əksəriyyəti qadınlar, uşaqlar və qocalar olmaqla 216 azərbaycanlı qətlə yetirildi. Bunlardan 49 nəfəri xilas olmağa çıxarsalar dağlarda donmuş, 41-i xüsusi qəddarlıqla qətlə yetirilmiş, 35-i uzun sürən işğalcılarla öldürülmüş, 11 nəfər diri-diri yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işğəncələrə dözməyərək bir qədər sonra həlak olmuş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına birləşdirilərək və s. ağır işğəncələrlə, qeyri-insani üsullarla qətlə yetirilmişdir. Etnik azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri rəsmi İrəvan tərəfindən qabaqcadan düşünülmüş planlaşdırılmış, azərbaycanlı əhalidə xof yaratmaq məqsədilə həm də xüsusi amansızlıq və qəddarlıqla icra olunmuşdur. Ermənistanın ardıcıl və davamlı şəkildə həyata keçirdiyi qəddar üsullara əsaslanan etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarında bərqərar olan bu ölkədə hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistan hakimiyyəti öz doğma ərazisində

yaşayan azərbaycanlıları tarixi torpaqlarından deportasiya etməklə kifayətlənməmiş, 1988-ci ildən etibarən məlum sənəri əsasında Azərbaycanca qarşı yenidən silahlı təcavüzə başlamışdır. Bunun üçün bünövrəsi hələ əvvəldən, yəni 1923-cü ildən qoyulmuş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni amilindən istifadə edilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Ermənistan sərhədlərinədək uzanan 558 kilometrlik məsafə, o cümlədən 198 kilometrlik Azərbaycan-İran və 360 kilometrlik Azərbaycan-Ermənistan dövlət sərhədi işğalçı tərəfindən pozularaq həmin dövrdən bu vaxta qədər Ermənistanın nəzarəti altındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s sayılı sərəncamı ilə Azərbaycan Respublikası

ərazilərinə Ermənistan silahlı qüvvələrinin işğal nəticəsində dəyən itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu yaradılmışdır. İşçi Qrupu öz üzərində düşən məsuliyyəti dərk edərək Ermənistanın təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi və bunların nəticələrinin beynəlxalq instansiyalara çıxarılması istiqamətində ardıcıl iş aparır.

31 mart günü azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər ərazilərində törətdiyi soyqırımı hadisəsindən artıq 97 il keçir. Çox təəssüflər olsun ki, XX əsr boyu siyasi ambisiyalar və xristian təəssübkeşliyi səbəbindən 1905-1906-cı, 1918-ci və sonrakı illərdə ermənilərin Bakıda və Azərbaycan digər bölgələrində törətdikləri soyqırımı və qətləmələrə beynəlxalq səviyyədə qarşı hüquqi qiymət hələ də verilməyib və cinayətkarlar hələ də cəzalandırılmayıb. Məhz bu cəzasızlığın nəticəsi idi ki, ermənilər 1992-ci ildə Xocalı soyqırımı törətməkdən çəkinmədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aid tarixi gerçəkliklərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərin beynəlxalq məhkəmələrdə müzakirəsi istiqamətində düşünülmüş, ardıcıl iş aparılmaqda davam edir. Ümid edirik ki, azərbaycanlıların soyqırımı ilə bağlı yeni sənəd və materialların ictimaiyyətə təqdim edilməsi, xalqımıza qarşı törədilən, böyük itki və tələfatlara səbəb olan soyqırımı aktlarının beynəlxalq məhkəmələrə çıxarılması və onlara hüquqi, siyasi qiymət verilməsi təcridən təmin olunacaq, bizim haqq işimiz qalib gələcəkdir.

“Poeziya yarpaqları” dərnəyinin gənc istedadları



ESMİRA

Uşaq, yeniyetmə və gənclərin mənəvi-fiziki inkişafında, onların müxtəlif sahələrdə iştirakı üçün imkanların uzaq çarxılmasında məktəbdən kənar müəssisələrin rolu böyükdür. Bu müəssisələr gənc nəslin hərtərəfli inkişafına xidmət edir, asudə vaxtın səmərəli keçirilməsi üçün onlara geniş imkanlar yaradır. Asudə vaxtı düzgün təşkil olunan hər bir məktəblinin əməyə marağı artır, dünyagörüşü genişləndir.

Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbdə “Poeziya yarpaqları” adlı ədəbiyyat dərnəyi fəaliyyət göstərir. Dərnəyin rəhbəri Pakizə Seyidova vərdi. Yeri gəlmişkən, bu yaxınlarda məktəbdə “Hər şey vətən üçün” devizi altında keçirilən xeyriyyə aksiyasının təşkilatı işlərində fərqləndiyinə görə Pakizə Seyidova Binəqədi Rayon İcra Hakimiyyəti başçısının diplomu ilə təltif olunub.

Dərnəyin eyni adlı qəzeti də var. “Poeziya yarpaqları”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yolumuzu 179 saylı məktəbdən saldıq. Pakizə Seyidova bizimlə söhbətində bildirdi ki, dərnəyin məşğələlərində klassik və müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri təhlil olunur. Xüsusilə məktəb dərslərinə düşməyən sənət əsərləri barədə uşaqlara ətraflı məlumat verilir. Məşğələlərdə bədii yaradıcılığa maraq göstərən məktəblilərə fərdi iş təşkil olunur, onların şeir və hekayələri müzakirə edilir, tövsiyələr verilir. Burada yazıçı və şairlərin yeni çapdan çıxmış kitabları da nümunəvi müzakirə edilir: “Hazırda dərnəyimizin 16 üzvü var. Bu cür dərnəklər vasitəsilə məktəblilər öz istedadlarını, bədii-estetik zövq və mənəvi tələbatlarını, incəsənətə olan meyillərini

ni uzaq çıxara bilirlər. Onlar müxtəlif mövzularda şeirlər yazır, bədii qiraətlə məşğul olurlar. Bacarıqlı uşaqlardan Zəhra Əliyeva, Tunar Əlizadə, Ceyran Rüstəmov, Ceyhun Mahmudov, Günel Xosrovlı, Ülviyyə Yusifova, Xanımnaz Rzaxanova, İfrat Həsənov, Mahir Hacızadə və digərlərinin adlarını çəkmək olar. Uşaqlar şeir, inşa, məqalə, rəsm müsabiqələrində iştirak edərək fərqlənilir. İstedadlı uşaqlarımız dərslərində də fəallıq göstərirlər.”

Ötən illərdə olduğu kimi, 2014-cü il də dərnək üçün uğurlu olub. Ceyran Rüstəmov ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa müsabiqəsində birinci yeri tutub. Tunar Əlizadə “Tə-



min Binəqədi” layihəsi çərçivəsində keçirilən rəsm müsabiqəsində digər həmyaşıdlarından fərqlənib. Dövrü məqalələri və gözəl rəqə bəcağı ilə seçilən Xanımnaz Rzaxanova ötən ilin aprelinde Türkiyədə təşkil edilmiş rəqə müsabiqəsində birinci yerə çıxıb. “Poeziya yarpaqları” qəzeti ötən ilin may ayında keçirilən “Alkoqolsuz dünya” müsabiqəsində birincilik qazanıb. Dərnək üzvləri məktəbdəki inşa müsabiqələrində də seçilir. Bacarıqlı uşaqlar əlamətdar günlər, tarixi bayramlar münasibətilə keçirilən tədbirlərin təşkilində yaxından iştirak edir, həmin tədbirlərin sənədarini özləri hazırlayırlar.

Onların gözəl artistlik bacarıqları da var.

Dərnək üzvü olan uşaqlarla da söhbət etdik. Onlar şeir yazmaq, bədii qiraətlə məşğul olmaqla yanaşı, mütaliəni də yaddan çıxarmırlar. Söhbət əsnasında Pakizə xanım mütaliənin məktəblilərin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Vurğuladı ki, kitabı bütünlüklə oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünvanıdır: “Sırr deyil ki, kitab məktəblilərin marağını, mənəvi tələbatını ödəyir, təkəkkürünü inkişaf etdirir, onlara yeni biliklər qazandırır. Bədii əsərlər yeniyetmə və gənclərin hisslərinə, şüuruna, davranışına müsbət təsir göstərir, onların şəxsiyyət kimi formalaşmasına kömək edir. Bədii ədəbiyyatın köməyi ilə bir çox həyat hadisələrini daha yaxşı mənimsəmək, düzgün anlamaq olar. Dərnəyimizin üzvləri B.Vahabzadənin, M.Arazın, Anarın, Elçinin, R.Rövşənin, İ.Əfəndiyevin və başqa şair və yazıçılarımızın əsərlərini daha çox oxuyurlar. Məlumdur ki, hər bir uşaq müəyyən yaradıcılıq qabiliyyətinə malikdir. Biz uşaqlarda bu keyfiyyətləri uzaq çıxarmalıyıq.”

“Poeziya yarpaqları” dərnəyində il ərzində fə-

allıqları ilə seçilən, müsabiqələrdə yer tutan uşaqlar xüsusi diplomlarla mükafatlandırılır. Hər il mayın sonunda dərnəyin illik hesabat yığıncağı keçirilir. Məlumat üçün bildirik ki, Pakizə xanımın rəhbərliyi ilə dərnəyin dərsləri vəsaiti də hazırlanıb. Burada ədəbiyyat nəzəriyyəsi, nitq mədəniyyəti, dünya ədəbiyyatı, türk dünyası ədəbiyyatı, müasir və klassik Azərbaycan ədəbiyyatı və s. bu kimi mövzularda yazılar toplanıb. Həftənin 1, 2, 3-cü günləri dərnəkdə dərslər keçilir, 5-ci gün isə yaradıcılıq günüdür. Həmin gün dərnək üzvləri öz şeirlərini, inşalarını müzakirəyə çıxarırlar.

“BAKI-2015” AVROPA OYUNLARINA DOĞRU...

Bakı dünyanın idman mərkəzinə çevrilir

İlk Avropa Oyunları ölkəmizin idman siyasətinə verilən önəmin təzahürüdür

ESMİRA ORUCOVA

Paytaxtımızın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarında güləşçilərimiz də çempionluq uğrunda mübarizə aparacaqlar. Bu yarışlarda təmsilçilərimiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə çıxış edəcəklər. İyunun 13-dən 18-nə qədər Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 480 kişi və qadın güləşçi 24 müxtəlif çəki dərəcəsi üzrə mübarizə aparacaq.

Aprelin 16-dan 19-dək Heydər Əliyev adına İdman Arenasında yeniyetmə və gənc güləşçilər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. Bu yarışlar Avropa Oyunlarına test xarakteri daşıyır. Məlumat üçün bildirik ki, bu turnir Heydər Əliyev adına İdman Arenasında təşkil olunmuş ilk yarış olacaq. Yarışların formatı fərqli xarakter daşıyacaq. Burada 450-ə yaxın güləşçi bəcağıni nümayiş etdirəcək. Turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunacaq və yarışda beynəlxalq qurum tərəfindən döşəklərə rəng dəyişikliyi də tətbiq olunacaq. Həmçinin, turnirin mükafatlandırma mərasimi “Bakı-2015”də nəzərdə tutulan formada keçiriləcək.

Rubrikamızın qonağı – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərova da ələ bu mövzu ətrafında söhbət etdik.

– Elçin müəllim, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini necə dəyərləndirirsiniz?

– Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınmışdır. Bu uğurun mərkəzində Azərbaycan gənclərinin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Sözsüz ki, bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşdığına bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələb və reallıqlarına uyğun davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə olunmasını təmin etmişdir.

– Necə fikirlərsiniz: ilk Avropa Oyunlarının ölkəmizdə təşkilinə bizə nə verəcək?



Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi respublikamıza böyük imic qazandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Bu, dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. Heç şübhəsiz ki, Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarı da təsadüfi deyil. İdmançılarımızın nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına ardıcıl dəstək, mövcud idman infrastrukturunu və əlbəttə, ölkənin ümumi sürətli inkişafını nəzərə alan Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini qərara alıb.

Sözsüz ki, belə böyük miqyaslı tədbirin istənilən ölkədə təşkilinə üçün təkə həmin ölkədə idmanın inkişafı kifayət deyil. Bunun üçün ölkədə siyasət sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsi sahəsində təcrübə kimi vacib məqamlar da nəzərə alınır. Bütün bu tədbirlərin ölkəmizdə ən yüksək səviyyədə təşkilinə həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunmuşdur. Biz nəinki Avropada, həm də dünya səviyyəsində mühüm iqtisadi inkişafa nail olmuşuq. Məhz bu amilləri nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadir və hazırdır. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə ölkəmiz dünya idmanı tarixində özünəməxsus iz buraxacaq.

– Pəhləvanlarımızın məhəttəm oyunlarına hazırlığı haqqında məlumat verərdiniz...

– Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən söhbət düşdükdə, haqlı olaraq, ilk növbədə güləşin adı çəkilir. Bu, heç də təsadüfi deyil. Dədə-babalarımız uzun illər idmanın bu növü ilə məşğul olublar. Bütün dövrlərdə Azərbaycan tanınmış güləşçiləri ilə fəxr edib. Keçmiş sovet dövründə də idmanın bu növü üzrə təmsilçilərimiz

– Azərbaycan idman sahəsində kifayət qədər tanınmış. Sözsüz ki, mötəbər yarışa ev sahibliyi etməyimiz ölkəmizin bütün dünyada nüfuzuna müsbət təsir göstərəcək. Azərbaycan böyük ölkədir, müasir gənclər, qədim tarixə malik mədəniyyəti, dünya şöhrətli idmançıları var. Bu gün gənclərimiz milli idmanımızı inkişaf etdirir, dünyaya tanıtırlar. Avropa Oyunları bütün dünyada nüfuzumuzun bir daha artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə şərait yaradacaq, idman infrastrukturunu genişləndirəcək. Oyunlar zamanı Azərbaycana müxtəlif Avropa ölkələrindən təqribən 20 min insan gələcək. Bu, ölkəmizdə turizm inkişafına da təkan verəcək. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, Avropa Oyunlarının keçirilməsində əldə edəcəkləri təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq şanslarımız artacaq. Bütün bunlar bir daha təsdiq edir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə beynəlxalq aləmdə verilən önəmin təzahürüdür. İlk Avropa Oyunları Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, dövlətimizin qüdrətini bir daha bütün dünyaya tanıdacaq.

– Pəhləvanlarımızın məhəttəm oyunlarına hazırlığı haqqında məlumat verərdiniz...

– Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən söhbət düşdükdə, haqlı olaraq, ilk növbədə güləşin adı çəkilir. Bu, heç də təsadüfi deyil. Dədə-babalarımız uzun illər idmanın bu növü ilə məşğul olublar. Bütün dövrlərdə Azərbaycan tanınmış güləşçiləri ilə fəxr edib. Keçmiş sovet dövründə də idmanın bu növü üzrə təmsilçilərimiz

SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda yüksək mükafatlar qazanıblar. Sözsüz ki, Bakının ev sahibliyi etdiyi Avropa Oyunlarında, digər idman növləri üzrə təmsilçilərimizlə yanaşı, güləşçilərimizin də üzərinə böyük məsuliyyət düşür. Komandamız hazırlıqları plana uyğun davam etdirir. Güləşçilərimizin qarşısına qoyulan əsas hədəf Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və bütün bacarıqlarını ortaya qoyaraq yüksək əyarlı medallar qazanmaqdır.

Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Görülən bütün işlər qədim ənənəsi olan güləşimizin inkişafına yönəldilib. Qazanılan uğurlar, güləşçilərə göstərilən qayğı uşaq və yeniyetmələrin də bu idman növünə marağını artırır. Hazırda respublikamızda minlərlə uşaq və gənc güləşlə məşğul olur. Onlara yaradılan şərait, istifadə edilən müasir səviyyəli idman bazaları güləşçilərimizin beynəlxalq arenada tanınmasına zəmin yaratmışdır. Bu il güləşçilərimizin iştirak edəcəkləri əsas yarışlar Avropa Oyunları və dünya çempionatıdır. Bu yarışların hər ikisi 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək.

– Elçin müəllim, güləşçilərimizin yarışların ilk günlərindən mübarizəyə qoşulması onların məsuliyyətini ikiqat artırır. İdmançılarımızın potensialını necə qiymətləndirirsiniz?

– Qeyd etdiyiniz kimi, pəhləvanlarımız ilk günlərdən çıxış edəcəklər. Bu növdə yüksək nəticələrin əldə olunması digər növlərdə qüvvəsini sınayacaq təmsilçilərimiz üçün də stimül olacaq. Hər üç növ üzrə güləş yığmamız Avropa Oyunlarına ciddi və məsuliyyətlə hazırlaşır. Güləşçilərimizin yüksək səviyyədə hazırlanması üçün federasiya rəhbərliyi tərəfindən hərtərəfli şərait yaradılıb. Məşq zalları, idmançıların geyimləri, qidalanması nəzarət altındadır. Təmsilçilərimizin mötəbər yarışlarda yüksək nəticələr göstərməsinə artıq alışmışıq. Bildiyiniz kimi, 2012-ci ildə Londonda keçirilən son Yay Olimpiya Oyunlarında yığmamız 2-si qızıl olmaqla 7 medal əldə edib. İnanırıq ki, pəhləvanlarımız ilk Avropa Oyunlarında da onlara bəslənən ümidləri doğruldaqlar.

Sülh və əmin-amanlıq oyunları

“İdman, bədən tərbiyəsi xalqın, millətin fiziki sağlamlığıdır”.

Ümummilli lider Heydər ƏLİYEV

İdman və bədən tərbiyəsi hər bir insanın sağlamlığı baxımından son dərəcə zəruri olan məşğuliyətdir. İnsana sağlam həyat tərzi mübarizlik, vətənpərvərlik ruhu aşılamaq, onun intellektual və fiziki imkanlarını uzaq çıxarıb inkişaf etdirmək baxımından bu sahənin rolu danılmazdır.

Hazırda dünyada ən böyük idman yarışları hesab olunan Olimpiya Oyun-

larının əsasında dostluq, qardaşlıq, xalqlar arasında əməkdaşlıq ideyası durur. Bu ideya Olimpiya hərəkatının emblemində də öz əksini tapmışdır. Belə ki, bir-birinin içində işarələnməmiş halda təsvir olunan mavi, sarı, qara, yaşıl və qırmızı halqalar Yer kürəsindəki 5 qitənin rəmzinə ifadə edir. Olimpiya hərəkatının təşəkkülün insanların sülh, əmin-amanlıq, dinc yaşa-

maq istəklərindən qaynaqlanmışdır. Olimpiya Oyunları dedikdə, idman həyatının insanlara bəxş etdiyi dəyərləri geniş fəlsəfi anlamda qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkə yarışlarda göstərdikləri idman nəticələri ilə ölçülür. Bu oyunlarda idmançı mənəviyyəti, onun kamill insan kimi şəxsiyyəti, müqəddəs ideyalara xidmət etməsi və s. keyfiyyətləri uzaq çıxır. Bu oyunlar, eyni zamanda, hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir.

Olimpiya hərəkatı daim sülh və əmin-amanlıqla yanaşı dayanmışdır. Azərbaycan da beynəlxalq Olimpiya hərəkatında fəal iştirak edir. Müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır. 1992-ci ildə respublikamızda Milli Olimpiya Komitəsi yaradılmış, komitənin səyləri ilə son illər ölkəmizdə idmanın maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır.

Bakıda və respublikanın ayrı-ayrı bölgələrində in-

şa olunan müasir olimpiya komplekslərində idmançılarımızın beynəlxalq yarışlara hazırlaşmaları, öz potensiallarını uzaq çıxarmaları üçün hər cür şərait vardır. Bunun nəticəsidir ki, idmançılarımız bir sıra beynəlxalq yarışlarda respublikamızı ləyaqətlə təmsil edirlər. Dünyanın ən möhtəşəm idman arenalarında müstəqil Azərbaycanın himni oxunur, bayrağı qaldırılır. Bu gün idman sahəsində əldə etdiyimiz nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Ögər Azərbaycan müstəqil olmasaydı, azadlıq

əldə etməsəydi, bu nailiyyətlər də əldə edilə bilməzdi. Azərbaycan hökuməti ölkədə idmanın, bədən tərbiyəsinin kütləviləşməsinin təmin olunmasını, təkə gənclərin deyil, eyni zamanda yaşlı insanların da idmanla məşğul olmasını əsas məsələlərdən biri hesab edir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il ölkədə “İdman ili” elan olunmuş, həmin il ölkə idmanı üçün bir sıra hadisələrə yadda qalmışdır. “Bakı 2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qəra-



Aytəkin BAYRAMOVA,
YAP Binaqədi rayon
təşkilatının üzvü

rın qəbulu da ölkəmiz üçün əlamətdar hadisədir. Avropa tarixində ilk dəfə keçiriləcək bu oyunların ölkəmizə həvalə edilməsi Azərbaycanın idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.

Gənclərin hərbi hazırlığı diqqət mərkəzindədir

ESMİRA

Gənclərin vətənpərvər, dövlətə və xalqa məhəbbət ruhunda yetişdirilməsi ən ümdə məsələlərdən biridir. Təbiiyyə işini həyatla əlaqələndirmək üçün məktəblərdə ictimai inkişaf qanunları şəgirdlərə başa salınmalı, məktəblilər adət-ənənələrimizə hörmət ruhunda təbiiyəndirilməli, onlara yüksək vətənpərvərlik hissi aşılanmalıdır. Eyni zamanda, gəncləri Vətənin müdafiəsinə hazırlıq ruhunda təbiiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır.

Bu məqsədlə Təhsil Nazirliyi məktəblərdə "Gənclərin çağırışqədərki hazırlığı" fənninin səmərəli tədrisinin təmin olunması ilə bağlı bir sıra tədbirlər müəyyənləşdirib. Həmin tədbirlərə uyğun olaraq, məktəblərin hərbi hissələrlə əməkdaşlığı gücləndirilmiş, şagirdlərin hərbi xidmət həyatı ilə tanış olmalarına hərtərəfli şərait yaradılıb, bu fənni tədris edən müəllimlər ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb olunub. Əsas məqsəd tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, bu istiqamətdə tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaqdır.

Bu günlərdə Təhsil Nazirliyi hərbi hazırlıq dərslərinin keçirilməsi istiqamətində daha bir yenilik tətbiq edib.



Belə ki, müharibə şəraitində yaşayan ölkənin yeniyyətələri silahlarla bundan sonra elə məktəblərdə tanış olmaq imkanı əldə edə biləcəklər. Artıq Təhsil Nazirliyi orta məktəbləri silahlandırmaq üçün yeni layihəyə start verib. Övvəllər hərbi hazırlıq dərslərindən vəsaitlər yalnız market idisə, indi bu dəyişdirilib. Çünki məktəblilərin hərbi hazırlığı daha yaxşı mənimsənilməsi üçün məktəblərə həqiqi silahlar paylanılıb. Bu silahlar həqiqi olsa da, şagirdlərə ziyan verməyəcək tərzdə hazırlanıb. İndiyəqədər silahlarla necə davranmaq yalnız kitabdan oxuyan şagirdlər bu nəzəriyyəni böyük həvəslə təcrübədən keçirməyə çalışırlar. Yeni layihəyə əsasən, hərbi hazırlıq dərslərini tədris etmək üçün məktəblərə ehtiyatda olan zabitlər də cəlb olunub. Həmin zabitlər artıq hərbi müəllim kimi fəaliyyətə başlayıblar və onları bu sahədə böyük təcrübəsi var.

Məlumat üçün bildirik ki,

sözügedən layihənin paytaxtın 50 məktəbində sınaqdan keçirilməsinə başlanılıb. Pilot layihə kimi seçilən məktəblərin hərbi kabinetində "AK" tipli avtomat, əl qumbaraları, piyada və tank əleyhinə minalar, sökülüb-yığılan avtomat və s. tipli hərbi avadanlıqlar quraşdırılıb. Yaxın vaxtlarda isə respublikanın bütün orta ümumtəhsil məktəbləri silahsuzatla təmin olunacaqlar.

Paytaxtın Binəqədi rayonunda da hərbi hazırlıq fənninin lazımı qaydada keçirilməsinə məsuliyyətlə yanaşırlar. Ümumiyyətlə, rayonda gənclərlə iş müasir dövrün tələbləri səviyyəsində qurulub. Burada yeniyyətə və gənclərin vətənpərvərlik ruhunda təbiiyyəsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Gənclərin hərbi vətənpərvərlik təbiiyyəsinə hərbi-idman, turizm oyunları mühüm əhəmiyyətə malikdir. Məktəblilərin müəyyən qrupu bu

yarışlara hazırlığı rayon ərazisində yerləşən hərbi hissədə keçirlər. Bundan başqa, müəmmadi olaraq Daxili Qoşunların Biləcəriyə yerləşən "N" sayılı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüşlər keçirilir. Bu zaman şagirdlər həm də müxtəlif növ silah-sursat və hərbi texnika ilə tanış olurlar.

126 sayılı orta məktəbin direktoru Şəmsi Qocayev bizimlə söhbətində bildirdi ki, təhsil ocağında "Gənclərin çağırışqədərki hazırlığı" fənninin tədrisi üçün hərtərəfli şərait yaradılıb: "Məktəbimizdə dərslərin səviyyəsinə, nizam-intizamla yanaşı, şagirdlərin fiziki və hərbi hazırlığının yüksəldilməsinə daim xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda təbiiyə olunması başlıca vəzifələrdəndir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu istiqamətdə təbiiyyətin gücləndirilməsi çox vacibdir. Məktəblərdə hərbi hazırlıqla bağlı Təhsil Nazirliyinin qə-

bul etdiyi qərar təqdirəlayiq haldir. Hesab edirəm ki, bu layihə gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında, torpağa, dövlətə sədaqət hissələrinin yüksək olmasında öz müsbət təsirini göstərəcək. Yeri gəlmişkən qeyd edim ki, məktəbimizin təmsilçiləri spartakiada yarışlarında, "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarında, "Mahir nişançı" atıcılıq yarışlarında qüvvələrinə sınaqaraq yüksək nəticələr qazanırlar. Məktəbimizin şagirdləri hərbi hazırlıq dərslərində həvəslə iştirak edirlər. Uşaqların bu fənnə böyük marağı var. Bu sahəni tədris edən müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar".

Ş.Qocayev hesab edir ki, hərbi vətənpərvərlik təbiiyyəsinin gücləndirilməsi üçün məktəblilər arasında atıcılıq üzrə mütəmaddə yarışlar təşkil edilməlidir: "Hərbi xidmət gənclərin həyatında mühüm rol oynayır. Elə buna görə də bu sahəyə daha çox diqqət yetirmək vacib məsələdir. Çünki hərbi xidmət keçən gənc müştəqil həyata qədəm qoyur və bir sıra sınaqlardan üzünə çıxır. Hərbi xidmət vaxtı insanların zəif, güclü cəhətləri və digər keyfiyyətləri üzə çıxır. Həmin vaxt gənclərin biri-biri ilə kollektiv münasibətləri formalaşır. Hərbi silahlardan, texnikadan istifadə qaydalarına yiyələnmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Bu da istər millətin, istərsə də həmin insanın özünün təhlükəsizliyi üçün vacib şərtlərdən biridir".

→ hüquq məsləhətxanası

Şəhərsalma və tikinti qanunvericiliyinin əsas istiqamətləri

Son illər ölkəmizin hər yerində tikinti-quraşdırma işləri həyata keçirilir. Bunun da nəticəsində şəhər və kəndlərimizdə, qəsəbələrımızdə müxtəlif təyinatlı sənaye obyektləri, yaşayış binaları tikilib istifadəyə verilib.

Göz oxşayan hər bir tikili böyük zəhmət hesabına başa gəldiyindən, görülməli işlər müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Xatırladaq ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən müvafiq qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Təəssüflə qeyd etməliyəm ki, bir çox hallarda vətəndaşlarımız adi hüquqlarını belə bilmirlər. Bu sahədə insanların maarifləndirilməsi olduqca vacibdir.

Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri

Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir:

- insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;

- sanitariya-mühafizə zonalarının ayrılması tələb etməyən və ya mövcud sanitariya-mühafizə zonalarından istifadə olunması şərti ilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;

- mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilməsi tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;

- ekspertizadan keçirilməmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;

- Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş tikinti obyektlərinin layihələri.

Tikinti layihələrinin ekspertizadan keçirilməsi

Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı siyahısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarında müəyyən edilən çatışmazlıqlara dair iradlar olduqda, ekspertiza müəssisəsi həmin çatışmazlıqların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar 10 gün müddətində aradan qaldırılmadıqda, habelə bu maddənin birinci cümləsində nəzərdə tutulan siyahıda müəyyən edilməyən çatışmazlıqlar aşkar edildikdə ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Tikinti layihələri ekspertiza müəssisəsi tərəfindən 20 gün müddətində ekspertizadan keçirilir. Siyahısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarında müəyyən edilən müəkkəb-texniki və ya təhlükə potensialı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır.

Tikinti işlərinin dayandırılması

Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində aşağıdakı pozuntuların aşkar edildikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir:

- tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı müəyyən edildikdə;

- tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar aşkar edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda;

- bu Məcəllə ilə nişanlanması tələb edilmiş halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə;

Yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçiyə (podratçı) tərəfindən aradan qaldırılması üçün əgəlabatan müddət müəyyən edilir. Sifarişçiyə (podratçı) ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən gec 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunması hissəsində yenidən yazılı göstəriş təqdim edir.

Hazırlıq qrupları təlim-təbiiyyənin səmərəliliyini artırır

E.ORUCOVA

Müasir təhsil modelində məktəbəqədər təhsil ümumi təhsilin birinci pilləsi hesab edilir. Mütəxəssislərin rəyinə görə, körpələr bütün uşaqlar üçün ümumi olan xarakterik cizgiləri, xüsusi, fərdi-psixi və davranış xüsusiyyətlərini məhz bu mərhələdə qazanırlar. Bu dövrdə uşaqlarda hərəkətli tələbat güclənir, operativ hafizə inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmaqlığı yaranır. Bütün fəaliyyətlər dərk edilir, dinamik və məqsədyönlü xarakter daşımağa başlayır. Fiziki və idraki çalışqanlıq artır, xarakter, əqli və iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər hazırlıq uşağın həm məktəbdə, həm də sonrakı həyatda uğurlar qazanmasında həlledici rol oynayır.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, bu məqsədlə ötən ildən başlayaraq bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları yaradılmışdır. Əsas məqsəd uşaqların tədrisə hazırlıqlı başlanması, dərş prosesinə öncədən alışması, müəyyən biliklər əldə etməsidir. Mayın 25-dək davam edəcək qruplar həftədə 4 gün fəaliyyət göstərir. Bu qruplara təcrübəli, bacarıqlı, intellektual, sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri cəlb edilib. 2015-ci il dekabr ayının 31-dək 6 yaşlı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qruplarına qəbul ödənişli əsaslarla aparılıb. Hazırlıq qrupunu bitirən hər bir uşağa rəsmi sənəd – arayış verilecək. Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtın-

da başlaya bilməyən uşaqlar üçün valideynlərinin müraciətlərinə əsasən, dərş ilinin ikinci yarısından etibarən əlavə qruplar da təşkil olunub. Həmin qruplar iyun ayının sonunadək davam edəcək.

Paytaxtın 89 məktəbini əhatə edən hazırlıq qrupları Binəqədi rayonu üzrə 99, 102, 126, 276 və 297 sayılı orta məktəblərdə fəaliyyət göstərir. Qrupların yaradılmasından 6 ay vaxt keçib. 99 sayılı orta məktəbin müəlliməsi Bahar Abbasova bizimlə söhbətində bildirdi ki, həyatlarında yeni bir mərhələyə qədəm qoyacaq uşaqları əvvəlcədən məktəbə hazırlamaq vacib məsələlərdəndir: "Yeni dərş ilinin başlanmasına az müddət qalmış birinci sinif qədəm qoyacaq uşaqlar daha çox həyəcan keçirirlər. Məhz bu baxımdan, belə qrupların böyük əhəmiyyəti var. Valideynlər uşağın yeni yaradılan hazırlıq qrupuna gəlməsində maraqlıdırlar. Uşaqlar arasında ünsiyyətin təmin olunmasına, özlərini ifadə edə bilmələrinə imkan yaratmaq lazımdır. Təcrübəmə əsasən deyə bilərəm ki, çox vaxt ibtidai siniflərdə qəbul olunmuş uşaqlar şəir deməkdən çəkinir, stressə düşürlər. Belə qruplarda bu istiqamətdə də məşqlər aparılır. Hazırlıq qruplarında uşaqlarda ətraf ələm haqqında əlkin təəvvürlər, təkəkkür elementləri formalaşır, sadə qanunlar və qanunauyğunluqlar arasında qarşılıqlı əlaqələr müəyyənləşdirilir. Məktəbə gedəcək uşaqlara həmçinin fakt və hadisələri müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmaq kimi bacarıqlar aşılanır. Məktə-



təbəqədər hazırlıq qrupları uşaqların intellektual, fiziki, psixoloji və sosial inkişafında, onun potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsində, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yarıdıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərinin, hissələrinin və həyatı bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayacaqlar".

126 sayılı məktəbdə 3 Azərbaycan və 3 rus bölməsi üzrə hazırlıq qrupları var. Burada hazırlıq keçən 73 uşaq sınaq qiymətləndirilməsində yüksək bal toplamış müəllimlər məşğul olurlar. Məktəbin direktoru Şəmsi Qocayev sözlərinə görə, belə qruplarda uşaqların ümumi inkişafı, şəxsiyyətinin formalaşdırılması, təlim-təbiiyyəsinin səmərəliliyinin artırılmasında baş verə biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, qarşılıqlı münasibətlərin düzgün qurulması diqqət mərkəzində saxlanılır: "Ötən ilin oktyabr ayından fəaliyyətinə

start verilən qruplar uşaqların məktəbə hazırlığı prosesinə çox müsbət təsir edəcək. Qrupu bitirən uşaqlar məktəbə tam hazır olacaqlar. Məktəbimizdə fəaliyyət göstərən qruplarda uşaqların məntiqi təkəkkürü, özünü tanıması, ətraf mühitə uyğunlaşması və s. üzrə iş aparılır. Bu cür qruplar sayəsində uşaqlarda məktəblə bağlı təəvvür formalaşır, onlara məktəbin nə olduğu başa salınır, məktəbə getmək həvəsi yaranır. Uşaqlar öyrənirlər ki, məktəb yalnız təhsil verən bir qurum deyil, həm də özünü göstərə biləcək üçün bir məkəndir. Birinci sinif gedəcək uşaq öyrənir ki, artıq onun həyatında yeni bir mərhələ başlayır. Biz hər ayın sonunda valideynlərlə görüş keçiririk, hazırlıq qruplarında dərslərin keçirilməsi barədə onların da fikirlərini öyrənirik".

Biləcəri qəsəbəsində fəaliyyət göstərən 297 sayılı məktəbdə 2 qrup üzrə dərslər keçilir. Hər qrupda 16 uşaq var. Həftə ərzində 4 dəfə təşkil olunan qrupda dərslər 3 saata qədər davam edir. Bir dərş 35 dəqiqədir. Uşaqların yorulma-

ması üçün onlara 10 dəqiqəlik tənəffüs verilir. Məktəbin direktoru Fazil Məmmədov hesab edir ki, uşaqların tam nizam-intizamla məktəbə gəlməsi vacib məsələdir: "Dərslərə bir neçə ay qalmış uşaqlar məktəb rejiminə hazırlanmalıdırlar. Bağca təhsili alan uşaqların gün rejimi olur. Onların yatması, səhərlər yuxudan qalxması məktəbin gün rejiminə uyğunlaşdırılmalıdır. Məhz bu baxımdan, belə hazırlıq qruplarının fəaliyyətə başlaması gözəl haldir. Burada uşaqların cəmiyyətə inteqrasiyası, ünsiyyətinin formalaşdırılması, məntiqi və riyazi təkəkkürünün inkişafı istiqamətində iş aparılır, uşaqlar daha çox söz ehtiyatına malik olurlar. Qruplarda uşaqların intellektual səviyyəsinin artırılması ilə yanaşı, onlara rəsm çəkmək, seir öyrənmək bacarıqları da aşılanır. Uşaq hazırlıq qrupunda olan valideyndən bir neçə saat ayrı düşür. Şübhəsiz, bu da onların məktəbə hazırlığına müsbət təsir göstərir. Burada uşaq müəllimlə tanış olur, onda məktəb haqqında təəvvür yaranır. Hesab edirəm ki, bu cür qrupların fəaliyyəti nəticəsində uşaqların düşünmə, qavrama qabiliyyətində, ətraf mühitə münasibətində zəruri dəyişikliklər baş verir".

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirakı məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Belə qruplarda hazırlıq keçən uşaqlar fəal olmaqla yanaşı, böyüklərlə və yaşıdları ilə daha çox ünsiyyət quracaq və mədəni vərdişləri daha tez mənimsəyəcəklər.

→ iqtisadiyyat

Tikintinin başa çatmasına iki ay qalıb



Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatıb.

Baş nazirinin müavininin sözlərinə görə, tikinti işləri iki aydan sonra başa çatdırılacaq.

"Bu çox vacib və bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edən layihədir. İnanıram ki, dəmir yolu ilin sonuna tam istifadəyə veriləcək", deyir K.Kaladze vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatıb.

Baş nazirinin müavininin sözlərinə görə, tikinti işləri iki aydan sonra başa çatdırılacaq.

"Bu çox vacib və bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edən layihədir. İnanıram ki, dəmir yolu ilin sonuna tam istifadəyə veriləcək", deyir K.Kaladze vurğulayıb.

Yeni teleyayım tezlikləri məlum oldu



Qafqazın ilk peyk operatoru olan "Azerkosmos" ASC tərəfindən idarə olunan Azerspace-1 peyki üzərindən yayımlanan yerli TV kanallarının yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

ASC-dən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq martın 30-

da saat 03.00-da 11169Mhz tezliyində yayımlanan AZTV, Azad Azərbaycan, Xəzər, İctimai TV, Mədəniyyət, İdman Azərbaycan, İnterAz kanalları yeni tezliyə keçirilib.

Yeni tezliyin detalları qeyd olunub: 11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol -H.

Avtomobil yollarında köhnə sürət həddi bərpa olunub

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq sürət həddi aşağı salınan Böyükşor yol qovşağı – Heydər Əliyev Beynəlxalq Aeroportu – Mərdəkan dairəsi – Bilgəh, eləcə də Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti bərpa olunub.

Bu barədə "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, hava şəraiti normallaşdıqdan sonra yollar üzrə sürət həddi müvafiq olaraq 120 kilometr/saat, 100 kilometr/saat, 80 kilometr/saat olub.



→ mədəniyyət

Bənzərsiz səsə və əvəzsiz ifaçılıq bacarığına malik xanəndə

Azərbaycan muğam ifaçılığı sənətində elə xanəndələr olub ki, illərin sınağından keçən bu qədir-qaim mirası unudulmağa qoymayıb, əksinə, ona yaradıcı yanaşaraq, yeniliklər gətirərək gənc nəsələ öyrədib, bildiklərini şərfə təbliğ edib.

Belə sənətkarlardan biri də bu gün anadan olmasının 154-cü ilini tamam olan Cabbar Qaryağdıoğludur.

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına sərf edib. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnının işlənməsinə sərf edən xanəndə bütün zamanların ən görkəmli ifaçısı kimi tarixə düşüb.

Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun görkəmli xanəndə, bəstəkar, musiqi xadimi kimi yetişməsinə

doğulub boya-başa çatdığı Şuşa mühiti böyük rol oynayıb.

Şərqi vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. Onu milli xalq musiqimizin canlı tarixi, ensiklopediyası da adlandırlar.

Xanəndənin ifa etdiyi "Heyrati", "Ovsarı", "Şahnaz", "Qatar", muğamları musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Azərbaycanın musiqi tarixində əvəzsiz xidmətləri olan Cabbar Qaryağdıoğlunun adı bu gün də böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Ölməz sənətkar Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından olub.

Görkəmli muğam ustasının xanəndəliklə yanaşı şairliyi də olub, sözlər də yazıb, bəstəkar kimi mahnılar da qoşub.

Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Tanınmış rejissor Bakıda ustad dərsi keçib

Martın 31-də Rusiya Kinematografçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, ssenariçi və prodüser, RSFSR-in xalq artisti, "Günəşdən usanmışlar" filmində görkəmli (1994-cü il) "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" kino mükafatı laureatı Nikita Mixalkov Bakıda ustad dərsi keçib.

Rusiya kinosunun ən parlaq nümayəndələrindən olan N.Mixalkov gənc Azərbaycan kinematografçıları ilə iki saat davam edən ünsiyyət zamanı yeni kinematografçılar nəslinin inkişafına, müxtəlif ölkələrin gənc artistləri arasında yaradıcılıq əlaqələrinin və səmimi münasibətlərin yaradılmasına, təcrübə mübadiləsinə kömək göstərmək məqsədi daşıyan Yay kino akademiyasından, təhsil layihəsindən, kino və teatr mütəxəssislərinin – aktyorların, rejissorların, operatorların, prodüserlərin, ssenariçilərin yaradıcılıq şəraitində dərslər keçməsinə bəhs edib.

N.Mixalkov çəkiliş kollektivinin çətinliklərindən, insanlar arasında münasibətlərdən, hər bir kəsin işi üçün maksimum rahat şərait yaradılması zərurətindən və imkanlarından danışıb: "Çəkiliş meydançası gələcək filmin yaradıldığı bir yerdir. Həmkarının uğurlarına sevinmədən, onunla birlikdə həyəcan keçirmədən, meydançadakı birgə həyatda iştirak etmədən işləmək və işindən zövq almaq mümkün deyil".

Qısamüddətli səfəri zamanı N.Mixalkov azərbaycanlı həmkarları ilə görüşüb, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə edib. O, həmçinin, Bakının görkəmli yerləri ilə tanış olub.

N.Mixalkov "Beş axşam", "Mexaniki piano üçün yarımçıq pyes", "Oblomovun həyatından bir neçə gün", "Şahidsiz", "Qara gözlər", "Urqa: məhəbbət ərazisi", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12" və başqa filmlərin müəllifidir.

→ xarici xəbərlər

Yunanıstanda dövlət borcu ilə bağlı mübahisə yaranıb

"Euronews"ün məlumatına görə Yunanıstan parlamentində aparılan müzakirələr hakimiyyətə müxalifət partiyaları arasında kəskin qarşıdurma səbəb olub. Müzakirələrin əsas mövzusu Yunanıstanla beynəlxalq kreditör arasında razılaşma və dövlət borcu probleminin həllini nəzərdə tutan islahatlar olub. Baş nazir Aleksis Tsipras parlamentdən Beynəlxalq Valyuta Fondu və Avropa təsisatları ilə danışıqlarda onun mövqeyini dəstəkləməyi xahiş edib. O, yaxın zamanda ölkə borcunun restrukturizasiyası ilə bağlı məsləhətləşmələrə başlayacağını vəd edib. "Fevralın 20-də kreditörəldə olunmuş razılaşmadan sonra borcun restrukturizasiyası ilə bağlı müzakirələrə ehtiyac

yaranıb, məsələ ondadır ki, bu addımlar atılmadan borcu ödəmək mümkün olmayacaq," deyərək baş nazir Aleksis Tsipras bildirib.

Keçmiş baş nazir, hazırda isə müxalifət lideri olan Antonis Samaras Tsipras hökumətini kreditörə razılaşma üçün əvvəlki hökumətin qəbul etmədiyi razılaşmanı hazırlamaqda günahlandırır. Samaras hökumətə məsuliyyətli olacağı təqdirdə onları dəstəkləyəcəklərini bəyan edib. Aleksis Tsipras Antonis Samaras və əvvəlki hökumətdə təmsil olunan nazirləri korrupsionerlərə şərait yaratmaqda itiham edib. Buna etiraz olaraq Samarasın rəhbərlik etdiyi "Yeni Demokratiya" partiyasının üzvləri iclası tərk ediblər.

"Amazon" şirkətinin əməkdaşları yenidən tətillər edir

"Focus Online"-nin məlumatına görə "Amazon" internet – satış portalının Almaniyadakı əməkdaşları yenidən tətillər edir. Etiraz aksiyası şirkətin Bad-Hersfeld, Verne, Koblenz və Leypsiqdəki bölmələrini əhatə edir. Əməkdaşları Pasxa bayramı ərəfəsində tətillər "Verdi" Həmkarlar İttifaqı çağırır. Təşkilat şirkətin logistik filiallarında əməkdaşlarının artırılması və kollektiv sazişin imzalanmasını tələb edir. "Verdi" rəsmiləri tətillər 1550 əməkdaşın qoşulduğu



nu bildiriblər. Aksiya şirkət bağlamalarının müstəqillərə çatdırılmasında gecikmələrə səbəb olub. Qeyd edək ki, milad bayramı ərəfəsində də şirkətin Almaniyadakı 4 filialının əməkdaşları uzunmüddətli tətillər elan etmişdi.

→ maraqlı

NASA asteroid üzərinə adam göndərəcək



ABŞ-ın Aerokosmik Agentliyi – NASA 2025-ci ildə asteroid üzərinə astronavt göndərəcək.

Qurumun direktor müavini Robert Laytfut bildirib ki, astronavtları Ayın orbitinə yaxın gətiriləcək asteroidin fraqmenti üzərinə göndərəcək nəzərdə tutulub. Bu məqsədlə pilotlu "Oiron" kosmik gəmisi istifadə olunacaq.

Amerikalı mütəxəssislər

2020-ci ildə müəyyən bir asteroidə ucan aparat göndərərək onun üzərindəki bir fraqmenti Yerə sənəti peyki olan Ayın orbitinə tərəf gətirəcəklər. Bu proses 5 il vaxt aparacaq. Yalnız bundan sonra astronavtlar həmin asteroid parçasına doğru uçacaqlar. Layihənin dəyəri 1,25 milyard dollardır. NASA hesab edir ki, bu layihə insanın 2030-cu ildə Marsa uçuşunu həyata keçirmək üçün ilkin mərhələ olacaq.

Arvadını sərhəddən çamadanda keçirmək istəyib

Polşa sərhəddə qeyri-qanunlu mühacirətin qeyri-adi üsulu ilə üzvləşiblər. Fransa vətəndaşı rus arvadını Avropa İttifaqı ərazisinə çamadanda keçirməyə cəhd edib. Belə ki, qadının sənədlərində problemlər olduğundan o, sərhədi qanuni yolla keçə bilmirmiş.

Qeyri-adi baqaj Terespol şəhərində qanun keşikçilərinin diqqətini cəlb edib. Yerli KİV-lərin məlumatına görə, Moskva – Nitsa marşrutu ilə hərəkət edən beynəlxalq qatarın sərhəd nəzarəti zamanı

polis əməkdaşları Fransa vətəndaşının baqajında gizlədilmiş qadın aşkarlayıblar. Axtarış zamanı qadında Rusiya pasportu tapılıb.

Sərhəddə qeyri-qanunlu keçməyin müxtəlif üsullarını gördüklərini, lakin çamadanda vasitə ilə insan daşınmasına ilk dəfə rast gəldiklərini deyirlər.

Xatırladaq ki, buna bənzər hadisə bu yaxınlarda Türkiyədə də baş vermişdi. Lakin bu dəfə də sərhəddə qadın daşınması mümkün olmamışdı.

Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az